



Vaqif YUSİFLİ

Rəşad Məcidi çıxan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad "Elm və həyat" jurnalında omokdaşlıq edirdi, cavan, suyuşurın bir oğlan idi. Üzgündən, baxışlarından şair olduğunu zənn edirdim. Və sohv etməmişdim, 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetiində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə "Uğurlu yol" yazmışdı. Onda Rəşadın 17 yaşı vardi. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xisətində təbiilik axtarırı və Rəşadın şeirlərində də təbii hissələr, duyğular qol-qanad açırdı. Mən Rəşadı "dünyaya təzə söz verən" (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan "Hələ ki vaxt var" şeirlər kitabından belə bir şeir vardi:

Babalar yaşadı ağacım,  
Çiçəyin, gülün yadına gəlməz.  
Sən ki, əşrlər görmüsən,  
Torpaq yaşadı dağım.

Dünya yaşadı Gün işığım,  
Bir silkəloyin yaddaşınızı,  
Mən sizi tanıdım,  
Siz məni tanımadınızmı?

Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuşan, havasıyan, ciçəyişən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiyi - şeir aləmi, adı oxucular və söz xırıdarları tanısın və bu mənəda, Rəşadın bir şair kimi etiraf olunması təbiidir - bunu ustadlar - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.

"Həyat haradadırsa, poeziya da oradadır" (Belinski) - Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılardır, gözəlliklərini, sevgi dolu anlarını şeirə götürür; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb üreyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, "Arazlaşan, Kürleşən Vətəni" köksüne sixasan, ya bir cənublu yaşının

# RƏŞAD MƏCIDİN ŞEİR DÜNYASI

azadlıq çağrısına sos verəsən... Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, "onu həm öldürüb, həm yaşadanın" gölünlərə ucalıb, səmaya qalxdığının" poetik yaştınları ilə rastlaşdım. Ona indi dəbdə olan "ovqat şairi" demək istəmirəm. Yaşadığın ovqat (kodordon, ya sevinçdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: "heç nə istəmirəm... heç yana baxmaq. Heç kimi görmək

təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, deniz də, tonha iyə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. "Səni anlamağa çalışdım, gördüm ki, sohər açılır". "Qıpqaru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə". "Hələ ki, qar kimison - Təzə, bol, rahat, yumşaq, geniş... Əridikəcə çıxacaq üzə gizlədiyin hər nə var".

Azərbaycan şeiri bütün Şərqi şeiri orbitində badıi təsvir vəsítələrinin, şeiro naxış vuran məcazların

qolmama alır. Biz bu hissələrin "orazisində" vüsal-hicran dəyərlərindən yol gedən, bəzən uğursuzluğla düşər olub göz yaşları içində qırılan, bəzən də sevdiyini molək sanan məcnunvari bir sitasiyin şahidi oluruz. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissən sözün yaxşı mənasında asırı olduğunu görürük. Sevgi varsa, yaşamağa döyar! Sev-ucalarsan! Sevmənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pəroştişdi, heyranlıqla bulun, onu ürəyinin taxtacıl bil, həyat sonin üçün gözəlləşər, ülviləşər...

Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz möhəbbətini etraf edir:



istəmirəm... gözlərimi yumub səni düşünmək istəyirəm" - bu səni tərəfən, qayıqlandıran gözəl bir duyğudur.

Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazida qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.

Bu dağlarda ay işığı -  
Çəməni bürüyən şəhər,  
Bir ahil saçında zehdir.  
Bu dağlar ay işığında  
Nasıldən-nasılə saflıq aparan  
Yelkenli gəmidir.  
Bu dağlar ay işığında  
Üz-gözü südə bulaşmış  
Körpə kimidir.

Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən götürdü, bu ay işığı Rəşadın şeirlərində "Ürəyim yol gedir ay işığında" örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əedadının keçib gəldiyi yolu özündə eks etdirən bir güzgüdür. Bu ay işığında "cahana od eleyən, pille-pille qanadlanan şimşek kimi çaxan" "Yanıq Kərəm"nin, tarixin möcüze sərgisi Cıdır düzənün, tənha iyə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət ginoşının - Nəsiminin, sahili olmayan ümman - Vazehin şeirlərinin, suları dumdur, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.

Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: "Təbiəti şeire götür!" Rəşad Məcidi mən heç de

heyətamızlıyi ilə diqqəti cəlb edib. Birə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz öbüne gotirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də "Füzüldən bir dad, bir duz" olduğunu görürsən. Çoxlu misallar götiра bilərəm, amma Rəşadın yalnız birə şeirini misal götiräcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstünde qurulub -

"Əllərimin qabarı, ürəyimin qabarı"  
Bir pöhrə ağacı - tumurcuqlayıb,  
Bir parça çəməndi - gülü, çıçəklə.  
Bardı, bərekətdi  
Əllərimin qabarı.  
Gözümüzdə çaxan şimşəkdi,  
Alınma söyklənə olım.  
Qəlbimi yandıran qəmim, kədərim,  
Sonrakı ağlım, Araz dərdim.  
Ağ varaqlarda çırınan duyğularım.  
Ürəyimin qabarı.

Deyə bilmədiyim sözdü - boğulub qalıb,  
İki damla yaşıdı,  
Gözlərimdə sixılıb qalıb  
Ürəyimin qabarı,  
Əllərimin qabarı.  
Yaşıl-yaşıl gözəlliyyini,  
Budaq-budaq barını gördüm,  
Sən neylədin, ürəyimin qabarı?!

Rəşadın "Çiyəlek qadın" kitabındaki şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vəsítələri ilə eks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hissələrini

Surqucların yüz ağrını, əzabi,  
Dörd içində səadətdən gülümşəm.  
Xoş anların yapışmış yalımdan,  
Göz yaşımı gülüşümlə silmişəm.  
Ustadımın heykəlinin öünü.  
Aşib-dəşən məhəbbətlə gəlmışəm.  
Mən nə deyim bu halətə, bu hala?  
Demək, hələ çalxalanır dənizim.  
Sevgimizdən qırmızıdan.

Bir neçə gün bundan əvvəl "Azərbaycan" jurnalının 7-8-ci qoşa sayında Rəşad Macidin "Şuşa dəftəri" silsiləsində təqdim etdiyi şeirlərini oxudum. Bu silsila Vaqif Bəhmənlinin çox daqıq qeyd etdiyi kimi: "Şuşa dəftəri"nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibda gəzdirilməyə layiq Qarabağ himnləridir!". Bu silsiliyə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi - illər boyu şeirlərini oxudüğüm bu şairi heç vaxt "Şuşa dəftəri" silsiləsində olduğu kimi nikbin görməmişdim. "Şuşa dəftəri" müasir poeziyamızda təzə bir sözdürür.

Süzülür dənərində tarixlərin işığı -  
Dahilər şəhərinin işqli yarasığı!  
Şənənə dəstən yazır,  
söz qoşur haqq aşığı,  
Əcdaddan paylı deyir,  
qoca Şuşa sevgisi!

Azərbaycan əsgəri...  
borc ödəyib canıyla,  
Köksündə cüt gəzdirib bayraq vəcənləyi!  
İslanıb hər qarşı şəhidlərin qanıyla,  
Dönüb yalçın qayaya;  
tunca Şuşa sevgisi!

Rəşad Şuşa havasının sırrını,  
Şuşada biten kəkotunun, Şuşanın  
loğman şaxtasının və s. Şuşaya  
məxsus görüntülərin sözlə çəkilən  
rəsmələrini Rəşadın şeirlərində  
gördüm.